

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Əlavə 1

Azərbaycan Respublikasının Prezidentinə

ƏRİZƏ-ANKET

şəkil
uçun
yer

Xahiş edirəm, məni Azərbaycan Respublikası vətəndaşlığına qəbul edəsiniz.

SUALLAR	CAVABLAR
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmişinizsə, səbəbləri göstərilməklə əvvəllər daşdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)	
2. Doğulduğunuz gün, ay, il	
3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)	
4. Milliyyətiniz	
5. Ailə vəziyyətiniz (nikahdasınızmı, dulsunuzmu, subaysınızmı)	
6. Vətəndaşlıq mənsubiyyətiniz	
7. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşlığında olmusunuz, hansı yolla qəbul edilmisiniz və niyə çıxmısınız)	
8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz	
9. Azərbaycan Respublikasına gəlişinizin səbəblərini göstərin	
10. Əvvəllər Azərbaycan Respublikasında olmusunuzmu, məhz nə vaxt (Azərbaycan Respublikasına gəlişinizin və Azərbaycan Respublikasından gedişinizin tarixi, məqsədi)	
11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (əgər edilmisinizsə, nə vaxt, harada hansı orqan tərəfindən və nəyə görə cəlb edilmisiniz)	
12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz, eger bitirməmişinizsə, nə səbəbdən)	
13. Azərbaycan Respublikasına gəlməmişdən qabaq xaricdə harada və nə qismində işləmişiniz	
14. Əmək fəaliyyətinə başladıqdan sonra icra	

olunan iş (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, hərbi xidmət daxil olmaqla). Bu bəndi doldurarkən idarə, müəssisə və təşkilatların Sizin işlədiyiniz dövrdəki adını, ünvanını, hərbi xidmətdəki vəzifəni göstərmək zəruridir	
--	--

Ay və il		İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz	İdarə, müəssisə və təşkilatın ünvanı
daxilolma	çıxma		

15. Yaxın qohumlarınız (arvad, ər, valideynlər, böyük uşaqlar, qardaşlar və bacılar)

Qohumluq dərəcələri	Soyadı, adı və atasının adı	Milliyyəti	Vətəndaşlıq	İş yeri və vəzifəsi	Olduğu ölkə və yaşadığı ünvan

16. Yaşayış yerinizin dəqiq ünvanı və telefonlarınızın nömrələri (ev, iş)

17. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz:

18. Ərizəyə əlavə edilən sənədləri sadalayın

19. Azərbaycan Respublikası vətəndaşlığına mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı qəbul etməyi xahiş edirəm

Oğul, qız	Soyadı, adı və atasının adı	Doğum ili və ayı	Doğum yeri	Qeyd

20. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaqda məqsəd:

21. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə

öhdəlik götürürəm.

22. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir. Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə səbəb ola bilər.

«__» ____ 20__-cı il
(gün, ay, il)

Şəxsi imza _____

Xidməti qeydlər (Dövlət Miqrasiya Xidmətində doldurulur)

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı

(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı və onun imzası)

«__» ____ 20__-cı il
(gün, ay, il)